

"FİKRİN AYNASI" -

Nazir Çerkəzoğlunun publisistikası fövqündə


Yazıçı-publisist Nazir Çerkəzoğlu ilə tanışlığımın tarixçəsi o qədər də böyük bir tarixə malik deyil: cəmisi dörd il yarımlıq bir zaman kəsimi, bəlkə də bir az çox olar. Lakin mənə elə gəlir ki, mən elə onu anadan doğulduğum bir gündən tanıyıram. Böyük qardaşım kimi...

Nazir Çerkəzoğlu ilə yaxınlığım dostum Aşıq Şahsoltanın məsləhəti ilə "Dirili Qurba-nı" saz-söz məclisinə ayaq açdığını bir gündən etibarən başladı. Əvvəlcə onu bir yazıçı-publisist, gözəl qələm sahibi kimi tanıdım. Zaman keçdikcə isə yüksək insani duygulara məxsus bir insan kimi tanıdım və yaxından tanıdıqca da sevdim ən sonda bir dost kimi...

Nazir Çerkəzoğlu ötən əsrin 80-90-cı illərində yazdığı ufaq-təfək məqalələri ilə dövrü mətbuatda çıxış etməsinə baxmayaraq, ədəbi aləmə mənim kimi çox gec gəlsə də, qısa müddətdə böyük bir yaradıcılıq yolu keçmiş, "Ağbulağın göz yaşları" (2012), "Vahid Tu-maslı dünyası" (2013), "Gəyən düzü" (2014), "Gözləyəsi kimim var?!" (2015) kimi hekayə, povest, roman və araştırma kitabları ilə oxucuların rəğbətini qazanmışdır.

Cox sevindirici haldir ki, bu günlərdə yazıçı qardaşımın "Fikrin aynası" adlı növbəti kitabı işıq üzü görmüşdür. Bu kitabı ön sözündən başlamış mündəricatına qədər sevə-sevə oxudum. Nazir Çerkəzoğlunun publisistikasının əksini "Fikrin aynası" kitabının fövqündə daha dolğun şəkildə gördüm.

Yazıçı-publisist qardaşım yaxından tanıdığı, yaradıcılığını diqqətlə izlədiyi şair və yazıçıların əsərlərini oxuduqdan sonra aldığı duyğusal hissərlə kifayətlənmir, o əsərlərə arxa çevirib getmək istəmir, o əsərləri özünün könül süzgəcindən keçirir. Hər bir əsəri



özünün görə bildiyi nöqtədən - öz baxış bucağından dəyərləndirir. Bu isə olduqca sevindiricidir.

"Sözün yeri könuldür, ismarladığı yer düşüncədir, onu qüvvətləndirən ağıldır, meydanı çıxaran dildir, bəzəyi biçimli söylənməsidir, tutarlılığı isə doğruluğundandır". N. Çerkəzoğlunun "Xatirələr sorağında" məqaləsində sözə verdiyi bunca böyük dəyər məncə elə onun kimliyinin ən bariz təcəssümü, ən aydın ifadəsidir.

Nazir müəllim sıradan bir rus dili müəllimi olub. Lakin onun bəzi məqalələrindəki tarixi keçmişimizə müraciəti, tarixi məxəzlərdən düzgün və yerində istifadə etməsi, tarixi keç-

miş dolğun əks etdirməsi insanı heyrətləndirməyə bilmir. Bu baxımdan "Xatirələr soraqında" məqaləsindəki araşdırması diqqəti daha çox cəlb edir. XVI-XVII əsrlərdə Qaramanlı tayfasının gəlib Cəbrayılda yerləşmələrindən və Çələbilər kəndində açdıqları mədrəsə kompleksindən yazmaqla yetinməyən yazıçı eyni zamanda böyük Azərbaycan şairi Molla Vəli Vidadiñin də bu mədrəsədə təhsil almasından və sonralar Tumaslı qızı ilə evlənilib, qalib burada dərs deməsindən söhbət açmaqla əllərimizdən tutub bir anlıgına o dövrə səyahət etdirir. Buna isə yalnız və yalnız sevinmək olar. Bu cür araşdırmları yazıçı qardaşımı gözlərim önündə daha da böyüdürlər və ona baş ucalığı gətirir.

Nazir Çerkəzoğlunun publisistik məqalələrinin dili son dərəcə sadə, aydın və rəvan olduğu qədər də rəngarəngdir. Hər bir məqaləsindən mükəmməl və mükəmməl olduğu qədər də dolğun bir fikrə yiyələnirsən. Onun məqalələrini yayın qızmar çağında ağır zəhmətdən sonra tər tökə-tökə ürəyimi sərinlətmək üçün içdiyim bir ovuc suya bənzədərdim, mübaliğəsiz...

"Dəndlərə əyilmədən yaşadın, Əşir müəllim" məqaləsində mərhum gözəl yazıçımız Əşir Bəşiroğlunun yaradıcılığından söz açan Nazir müəllim, həm də bu yaradıcı insanın keşməkeşli ömür tarixçəsini həyatındakı faciəli anları da qısa şəkildə əks etdirir, bu ağrı-acılar önündə onun əyilmədiyini göstərir və sonda belə bir əlavə edir: "Rəhmətlik Xəlil Rzanın belə bir misrası var: "Kişinin kişilik tacıdır dözüm". Bəli dözümlü olmaq, qürrurlu daynmaq biz kişilərin - ataların payına düşən aklın yazımızdır..." Bu əlavə məncə hər birimizin həyat kredosu olmalıdır.

Nazir Çerkəzoğlunun qələmə aldığı hər məqalədə tədqiq etdiyi, araşdırduğu obyektə qarşı dərin sevgi və şükrənlıq hissi vardır. Böyük bir ustalıqla yazdığı o məqalələri oxuduqca sən də onun qəlbindən axan o sevginin axınından istər-istəməz axırsan. Yaxın

dostu şair Əjdər Yunus Rzani (mənim də dostumdur), şagirdi şair Malik Əhmədoğlunu, şagirdi gözəl jurnalist "Xudafərin" qəzetiñin baş redaktoru Şakir Əlifoğlunu, şair Mirzə Mirimlini, yazıçı Qorxmaz Abdullanı, şair İsmayıł İmanzadəni və digərlərini sevməyə bilmirsən.

El qədrini bilməz naşı,
Namərd gördüm addım başı.
Araz gözlərimin yaşı

Dilim yana-yana qaldı. - deyən Vahid Tumaslı kimi bir el şairini axı necə sevməmək olar?..

Nazir qardaşımın "Qara sazin hekayəti" adlı məqalə-araşdırmasında Aşıq Elman Hacıyev kimi ustad sənətkarımızın acınacaqlı həyat tarixçəsinə işiq tutması son dərəcə təqdirəlayıq bir uğurdur.

Nazir Çerkəzoğlunun "Fikrin aynası" kitabıñin birinci hissəsini əgər onun publisistik məqalələri təşkil edirsə, ikinci hissəsində isə sənət dostlarının onun haqqında yazdıqları fikirlər yaradıcılığına verilən dəyər təşkil edir. Yazıçı dostunun yaradıcılığının parlaq əksi Vidadı Dağtumaslının, Yusif Dirilinin, Vaqif Ağalarovun, Qorxmaz Abdullanın və digərlərinin qələmlərinin aynasında daha aydın görünür.

Şakir Əlifoğlu yazar: "Yazıçı publisist Nazir Çerkəzoğlu bu minvalla həyatı gerçəkliliklə publisistik düşüncələri arasında canlı körpü salır, oxucusunun diqqətini quru kağız üstündə canlı həyat səhifələri ilə məşğul edir".

Son olaraq qeyd etmək istərdim ki, "Fikrin aynası" kitabı Nazir Çerkəzoğlu yaradıcılığında yeni bir uğurdur. Uğur kimi də ən böyük alqışa layiqdir.

Ələsgər TALIBOĞLU
Şair-publisist,
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
Məmməd Araz mükafatı laureati